

“Təsdiq edilmişdir”

Əmanətlərin Sığortalanması Fondunun

**Himayəçilik Şurasının 02 oktyabr 2009-cu il
tarixli (16 sayılı protokol) qərarı ilə**

Əmanətlərin Sığortalanması Fondunun

Kargüzarlıq və Arxivləşdirməyə dair

QAYDALARI

Bakı - 2009

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – Fond) kargüzarlığın və arxivləşdirmənin aparılması işini tənzimləyir.

1.2. Kargüzarlıq - Fondun öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.

1.3. Kargüzarlığın və arxivləşdirmənin aparılması Fondun səlahiyyətli şəxsləri (bundan sonra – müvafiq olaraq kargüzar və arxivarius) tərəfindən həyata keçirilir. Kargüzar və arxivarius tərəfindən bu Qaydaların tələblərinə riayət edilməsinə nəzarəti Fondun icraçı direktoru və baş hüquqşünas – icraçı direktorun müavini həyata keçirir.

1.4. Kargüzarın əsas vəzifələri aşağıdakılardır:

1.4.1. daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;

1.4.2. sənədləri göndərmək;

1.4.3. sənədlərin icra müddətinə nəzarət etmək;

1.4.4. icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;

1.4.5. sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək;

1.4.6. sənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək;

1.4.7. sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək.

1.5. Fondun icraçı direktoru və struktur bölmələrinin baş mütəxəssisləri dəyişdirildikdə, işlər və ya icrada olan sənədlər akt üzrə qəbul edilir və təhvil verilir. Aktın bir nüsxəsi kargüzarda saxlanılır.

İşdən çıxarıldıqda və ya başqa işə keçirildikdə, icraçı onda olan işləri və sənədləri bu vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə akt üzrə təhvil verməlidir.

Aktda bütün işlər və ayrı-ayrı sənədlər icra vəziyyəti göstərilməklə sadalanır.

1.6. Arxivariusun əsas vəzifələri aşağıdakılardır:

1.6.1. Fondun arxiv işini təşkil edir və Arxivin fəaliyyəti üçün məsuliyyət daşıyır;

1.6.2. Fondun kargüzarı tərəfindən sənədlərin arxivə təhvil verilməsi üçün işlər üzrə formalaşdırılmasında iştirak edir, icrası başa çatmış sənədlərin müəyyən qaydada qəbulunu, uçotunu, mühafizəsini və onlardan istifadəni təmin edir;

1.6.3. Arxivə təhvil verilən və arxivdən götürülən sənədlərin qeydiyyatını müvafiq jurnallarda aparır;

1.6.4. Arxivdə görülən işlər haqqında mütəmadi olaraq aylıq və illik hesabatlar hazırlayır və Fondun icraçı direktoruna təqdim edir.

2. Sənədlərin hazırlanması üçün ümumi tələblər

2.1. Sənədlərin hazırlanması üçün "işlətmək üçün kağız formatları" - 9327 - 60 dövlətlərarası standart üzrə A4 (210x297 mm) və A5 (210x148 mm) formatlı blank və kağızlardan istifadə edilir.

2.2. Blanklar 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır. Müstəsna hallarda açıq rəngli, zəif boyalı kağız işlətməyə yol verilir.

2.3. Fondada tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, məktub və s.) tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər.

2.4. Fondun mətbəə üsulu ilə hazırlanan blanklarında aşağıdakı rekvizitlər çap edilir:

2.4.1. Əmanətlərin Sığortalanması Fondunun loqotipi;

2.4.2. Fondun tam adı;

2.4.3. Fondun poçt indeksi, ünvanı, məlumat almaq üçün telefon nömrəsi, faksın nömrəsi, elektron poçt ünvanı və internet səhifəsinin adı.

Rekvizitlər blankların yuxarı hissəsində (kündə və ya eninə) bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət dilində çap edilir. Xarici dildə çap edilmiş rekvizitlərə malik blanklardan istifadə edilməsinə yalnız sənədin mətni Fond tərəfindən xarici dildə yazıldıqda yol verilir.

2.5. Plan, maliyyə, statistika sənədləri və başqa xüsusi sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanıb tərtib edilir.

2.6. Sənədlər hazırlanarkən Fondun adının (bir qayda olaraq sənədin blankında əks etdirilir) və sənəd növünün adının (məktublarda istisna olmaqla), sənədin başlığının (mətni A5 (210x148) formatlı kağızda çap olunan sənədlər, teleqramlar və bildirişlər istisna olmaqla) göstərilməsi, sənədlərə ünvan yazılması, tarix və nömrə

qoyulması, mətnin razılaşdırılması haqqında qeydlər yazılması, sənədin rəsmiləşdirilməsi, habelə sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir.

2.7. Bir qayda olaraq, sənədlərin mətnləri iki hissədən ibarət olur. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir. İkinci hissədə nəticələr, təkliflər və qərarlar ifadə olunur.

Sənədin yaranması üçün başqa sənəd əsas olduqda, birinci hissədə bu sənədin hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı (adlıq halda), nömrəsi, tarixi və mətnin başlığı göstərilir.

İkinci hissənin mətni hərəkətlərin xarakterinə, icraçılara, müddətlərə görə və başqa meyarlar əsasında ərəb rəqəmləri ilə nömrələnmiş bəndlərə və yarımbəndlərə bölünə bilər.

Ayrı-ayrı hallarda sənədin mətni yalnız son hissədən (əmrədən, göstərişdən və s.) ibarət ola bilər.

2.8. Sənədin başlığı vərəqin ortasında mətndən əvvəl yazılır.

Sənədlərin başlığı maksimum qısa, dəqiq olmalı və "nə haqqında" sualına cavab verməklə fəli ismin köməyi ilə ifadə edilməlidir ("... təqvim haqlarının ödənilməsi haqqında", "...tədbirləri haqqında", "...yerinə yetirilməsi haqqında", "... işinin təşkil edilməsi haqqında" və s.).

2.9. Göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir:

2.9.1. sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır;

2.9.2. sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikasının Mərkəzi Bankına);

2.9.3. sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikasının Mərkəzi Bankının _____ (struktur bölməsinin rəhbəri) cənab _____);

2.9.4. məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi) tam şəkildə göstərilir.

Əgər sənəd fiziki şəxsə göndərilirsə, əvvəlcə onun poçt ünvanı, sonra soyadı və adı göstərilir. Təşkilatlara göndərilən sənədlərdə sənədi alanın poçt ünvanı yazılmır.

Sənəddə dördən çox ünvan olmamalıdır. Sənəd dördən çox ünvana göndərilərkən göndəriş siyahısı tərtib edilir və hər sənəddə yalnız bir ünvan göstərilir.

2.10. Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə icraçının vəzifəsidir.

2.11. Sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir.

Sənədin tarixi kargüzar tərəfindən qoyulur.

Sənədin tarixi, həmçinin sənədin məzmununda olan tarixlər rəqəmlə yazılmalıdır. Tarixin elementləri eyni sətirdə ardıcılıqla yazılır: ayın tarixi, ay, il (məsələn: 15.12.03., 15.12.2003-cü il və ya 15 dekabr 2003-cü il).

2.12. Sənədin nömrəsi bir qayda olaraq, işin nomenklatur üzrə nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir.

Əmrlərə və protokollara müstəqil olaraq hər sənəd növü daxilində verilən qeyd nömrələri onların nömrələridir.

2.13. Sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda, sənədin razılaşdırılması tələb olunur. Razılaşdırma bir qayda olaraq Fond daxilində həyata keçirilir. Bunun üçün sənədlər imzalanmazdan əvvəl, onlara müvafiq səlahiyyətli şəxslər tərəfindən viza verilməlidir.

2.14. Fond daxilində razılaşdırma müvafiq struktur bölmələrinin səlahiyyətli şəxsləri və baş hüquqşünas –icraçı direktorun müavini arasında həyata keçirilir.

Əmredici xarakterli sənədlərin layihələrində icraçı və ya müvafiq səlahiyyətli şəxs tərəfindən birinci nüsxədə mətnin axırncı vərəqinin arxasında viza qoyulur. Göndərilən sənədlərdə vizalar Fondda qalan nüsxədə qoyulur.

Vizanın tərkibinə viza verən şəxsin soyadı və adı, onun şəxsi imzası və tarix daxildir.

Sənədlə əlaqədar qeydlər ayrıca vərəqdə yazılır. Bu zaman viza aşağıdakı kimi göstərilir:

(imza) (adı və soyadı) (tarix)

Qeydlər əlavə olunur.

3. Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər

3.1. Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata keçirilir.

3.2. Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir (məsələn:

İcraçı direktor

(imza) (adı və soyadı).

Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilir (məsələn:

Əmanətlərin Sığortalanması Fondunun

İcraçı direktoru

(imza) (adı və soyadı)

(tarix)

Dövlət orqanlarına, təşkilatlara, fiziki və hüquqi şəxslərə göndərilən sənədlər Fondun icraçı direktoru tərəfindən, o olmadıqda isə baş hüquqşünas – icraçı direktorun müavini tərəfindən imzalanır.

Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər Fondun müvafiq struktur bölməsinin səlahiyyətli şəxsləri və ya baş hüquqşünas - icraçı direktorun müavini tərəfindən imzalana bilər.

Dövlət orqanının rəhbərinə göndərilən sənədlər Fondun icraçı direktoru tərəfindən, o olmadıqda isə baş hüquqşünas – icraçı direktorun müavini tərəfindən imzalanmalıdır.

3.3. Fondun Himayəçilik Şurasının sənədləri, habelə məzmununa görə iki və ya daha artıq şəxsin məsuliyyət daşdığı sənədlər müvafiq olaraq iki və ya daha artıq imza ilə rəsmiləşdirilir (protokollar, maliyyə sənədləri və s.). Belə hallarda imzalar şəxslərin tutduğu vəzifələrə uyğun olan ardıcılıqla bir-birinin altında (vəzifələrin adları biri digərindən iki-dörd sətirarası intervalla ayrılmaqla) yerləşdirilir.

3.4. Komissiyanın tərtib etdiyi sənədlər imzalanarkən sənədi tərtib etmiş şəxslərin vəzifələri deyil, komissiya üzvləri arasında vəzifələrin bölgüsü göstərilir (məsələn:

Komissiyanın sədri:	(imza)	- (adı və soyadı)
Komissiyanın üzvləri:	(imza)	- (adı və soyadı)
	(imza)	- (adı və soyadı)
	(imza)	- (adı və soyadı və s.).

3.5. Əgər sənədi imzalamalı olan şəxs yoxdursa, sənəd onun müavini və ya vəzifəsini icra edən şəxs tərəfindən imzalanmalıdır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərməlidir. Sənədi "əvəzinə" sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.

3.6. Əgər sənəd Fondun blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır.

Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, Fondun qaydalarına, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə lazımi hallarda başqa sənədlərə imza qoyulması ilə bərabər Fondun möhürü vurulur.

Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır.

4. Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər

4.1. Sənədlərin kompüter (makina) üsulu ilə hazırlanması 6.38-90 dövlətlərarası standartın tələbinə uyğun sürətdə həyata keçirilir.

4.2. Sənədlər çap olunarkən vərəqdə aşağıda göstərilən qədər sahələr saxlanılır:

4.2.1. soldan - 25 mm;

4.2.2. sağdan - ən azı 8 mm;

4.2.3. yuxarıdan - 20 mm;

4.2.4. aşağıdan:

4.2.4.1. A4 formatı kağızlar üçün - azı 19 mm;

4.2.4.2. A5 formatı kağızlar üçün - azı 16 mm.

4.3. 9327-60 dövlətlərarası standart üzrə A5 formatlı sənədlərin mətni bir sətirarası intervalla, mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni iki sətirarası intervalla, qalan sənədlərin mətni isə bir yarım sətirarası intervalla çap edilir.

Sənədin hər abzasının birinci sətiri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilir.

4.4. Təşkilatın adlarında köməkçi sözlərdən başqa bütün sözlərin və onların tərkibinə daxil olan xüsusi isimlərin baş hərfi böyük yazılır (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ticarət və Sənaye Palatası və s.).

4.5. Təşkilatların struktur bölmələrinin adının yalnız baş hərfi böyük yazılır (məsələn: Dövlət Statistika Komitəsinin Aparatı).

Struktur bölmələrinin tərkibindəki ayrı-ayrı struktur vahidlərinin adı kiçik yazılır (məsələn: Əmanətlərin Sığortalanması Fondunun Hüquq xidməti).

4.6. Rayon (şəhər) icra hakimiyyəti orqanlarının adlarında bütün sözlərin baş hərfi böyük yazılır (Nəsimi Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və s.).

4.7. Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Baş prokuroru və s.) istisna olmaqla, qalan vəzifə adları kiçik hərflə yazılır (Azərbaycan Respublikasının maliyyə naziri, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru, Nizami Rayon İcra Hakimiyyətinin başçısı və s.).

4.8. Başlanğıc hərflərindən yaradılmış mürəkkəb ixtisar adları böyük hərflə yazılır (məsələn: Daxili İşlər Nazirliyi - DİN).

4.9. İki və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq nömrələnməlidir. Nömrələr ərəb rəqəmləri ilə yazılır.

4.10. Sənədlərdə nömrə anlayışı "№" işarəsi və ya "nömrə" ("nömrəli") sözü ilə ifadə olunur.

5. Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası

5.1. Sənədlərə aşağıdakı əlavələr ola bilər:

5.1.1. Fondun Himayəçilik Şurasının qərarı və ya icraçı direktorun əmri ilə təsdiq edilən sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr;

5.1.2 müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr.

Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələrdə sənəd üçün zəruri olan elementlərin hamısı olmalıdır.

5.2. Fondun Himayəçilik Şurasının qərarı ilə təsdiq edilən sənədin məzmununu izah edən və ya tamamlayan əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:

“_____ haqqında” Qaydalara
1 nömrəli əlavə

Fondun icraçı direktorunun əmri ilə təsdiq edilən sənədin məzmununu izah edən və ya tamamlayan əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:

Əmanətlərin Sığortalanması Fondunun
icraçı _____ direktorunun
"_"_____ il tarixli _____ nömrəli
əmri _____ ilə təsdiq edilmiş
“_____ haqqında” Reqlamentə
1 nömrəli əlavə

Fondun Himayəçilik Şurasının qərarı və ya icraçı direktorun əmri ilə təsdiq edilən sənədin məzmununu izah edən və ya tamamlayan bir neçə əlavə olduqda, onların sıra nömrələri ardıcılıqla yazılır ("... 2 nömrəli əlavə", "... 3 nömrəli əlavə" və s.).

5.3. Əgər sənədlərə (qərar və ya əmrlə təsdiq edilən sənədlər istisna olmaqla) mətnədə adı çəkilən qoşmalar varsa, qoşmanın mövcudluğu haqqında qeyd mətnədə sənəddəki imzadan əvvəl aşağıdakı formada tərtib edilir:

Qoşma: 20 vərəq, 3 nüsxə.

Əgər sənədə mətnədə adı çəkilməyən qoşmalar əlavə edilmişsə, onların adları qoşma haqqında qeyddə vərəqlərin və nüsxələrin miqdarı göstərilməklə sadalanır (məsələn:

Qoşma: 1. _____ şöbəsinin əsasnaməsi - 5 vərəq, 4 nüsxə.

2. _____ illərə aid vaxtı keçmiş sənədlərin məhv edilmək üçün ayrılması haqqında akt - 2 vərəq, 3 nüsxə).

Əgər əsas sənədə qoşması olan sənəd əlavə edilirsə, əlavənin mövcudluğu haqqında qeyd aşağıdakı formada tərtib edilir:

Qoşma: (sənəd növünün, Fondun və ya sənəd tərtib edənin adı, sənədin tarixi və nömrəsi) və ona əlavə: cəmi 5 vərəq.

Əgər qoşmalar kitab şəklində bağlanmışdırsa, vərəqlərin miqdarı göstərilir.

6. Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya işləri

6.1. Sənədlərin surətlərinin çıxarılması Fondun baş hüquqşünası – icraçı direktorun müavininin icazəsi və ya xüsusi hallarda icraçı direktorun göstərişi və ya icazəsi tələb olunur. Struktur bölməsinin səlahiyyətli şəxsi surətlərinin miqdarını, göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayaraq icazə üçün baş hüquqşünas – icraçı direktorun müavinə və ya icraçı direktora təqdim edir.

6.2. Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi Fondun icraçı direktorunun icazəsi ilə həyata keçirilir.

6.3. Sənədin surətləri kompüter (makina) üsulu ilə Fondun blankında deyil, adi vərəqdə hazırlanarsa, blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə köçürülür. Surətin birinci vərəqinin yuxarı sağ küncündə "Surət" qeydi yazılır.

6.4. Əsli imzanı eynən təkrarlamayan, kompüter (makina) üsulu və surətçoxaldıcı texniki vasitələrin köməyi ilə əldə edilmiş surətlər (Məsələn: protokoldan çıxarış), onların əsli ilə düz olmasını təsdiq edən səlahiyyətli şəxs tərəfindən imzalanır və müvafiq hallarda möhürlənir.

Surətlərin təsdiq edilməsi üçün sənədin "İmza" rekvizitindən aşağıda sol sahədə "Düzdür" qریفi vurulur və ya "Əsli ilə düzdür" təsdiqləyici imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi, onun şəxsi imzası, adı və soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur (məsələn:

DÜZDÜR

Və ya

“Əsli ilə düzdür” :

Kargüzar

(imza) (adı və soyadı)

(tarix).

6.5. Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir, surətləri çıxarıldıqdan sonra qaytarılaraq işlərə daxil edilir. Sənədin əsli və çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə qeydə alınır.

6.6. İcraçı direktorun tapşırığı ilə müvafiq səs yazısını əks etdirən audio və video yazılar daimi saxlanmaq üçün arxivə verilə bilər və ya maqnetsizləşdirmək yolu ilə silinə bilər. Bu barədə akt tərtib olunur və ya müvafiq kitabda qeydiyyat aparılır.

7. Əmrlərin hazırlanması və tərtib edilməsi

7.1. Əmr, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur (1 nömrəli əlavə). Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.

7.2. Əmrin sərəncam hissəsi mətn dayandırılmadan "əmr edirəm" sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.

7.3. Əmrin mətni əlaqədar struktur bölmələri və baş hüquqşünas – icraçı direktorun müavini ilə razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq icraçı direktor düzəlişlər edə bilər.

7.4. Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır (7 nömrəli əlavə).

8. Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi

8.1. Arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər yazılır.

8.2. Arayışda və ya məlumat vərəqəsində verilən məlumatın aid olduğu tarix və dövr başlığa daxil edilməlidir (məsələn: " _____ il tarixinə olan vəziyyətə görə İş Planında nəzərdə tutulmuş məsələlərin icrasının gedişi haqqında").

8.3. Arayışlar və məlumat vərəqələri Fondun blankında çap olunur, Fondun icraçı direktoru, o olmadıqda isə baş hüquqşünas – icraçı direktorun müavini tərəfindən imzalanır.

8.4. İşçilərin xahişi ilə verilən əmək haqqı barədə arayışlarda işçinin Fondda işlədiyi müddət, vəzifəsi, əmək haqqı və hansı təşkilata verilməsi barədə məlumat daxil edilməlidir. Əmək haqqı barədə arayışlar Fondun blankında çap olunur, Fondun baş mühasibi və icraçı direktor tərəfindən imzalanır.

8.5. Vətəndaşların xahişi ilə verilən arayışlar ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur, Fondun icraçı direktoru, o olmadıqda isə baş

hüquqşünas – icraçı direktorun müavini tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq kitabda qeydə alınır.

9. Aktın hazırlanması və tərtib edilməsi

9.1. Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır.

Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur.

9.2. Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda fəli isim ilə ifadə olunmalıdır (məsələn: "Hüquq xidmətinin fəaliyyətinin yoxlanması haqqında").

9.3. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir.

9.4. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir.

9.5. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir.

9.6. Aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır.

10. Məktub, teleqram və telefotoqramın hazırlanması və tərtib edilməsi

10.1. Məktublar xahişin (sorgunun), xahişə cavabın, habelə informasiya xarakterli məlumatların ifadə olunması məqsədilə və bir məsələyə dair tərtib edilir.

Müşayiət məktubları icra üçün göndərilən sənədin icrasının xarakterinə və ya göndərilməsinin məqsədinə dair izahlar tələb olduqda tərtib edilir.

10.2. Məktubun mətni, bir qayda olaraq, biri digəri ilə məntiqi surətdə bağlı iki hissədən ibarət olmalıdır. Birinci hissədə məktubun hazırlanması üçün əsas götürülmüş faktların və ya hadisələrin təsviri, ikinci hissədə nəticələr, təkliflər və ya xahişlər yazılır.

10.3. Teleqraf yazışması ancaq təcili məsələlərə dair aparılır. Sorguya cavab verilərkən teleqram mətninin qabağında həmin sorgunun nömrəsi göstərilir. Mətnin axırında (imzadan əlavə) çıxış nömrəsi qoyulur.

Teleqramlar iki nüsxə çap olunur və icraçı onlara viza verir. İmzalanandan sonra teleqramlar göndərilmək üçün kargüzərə verilir. Teleqramda sözlər hecalara

bölünmədən və düzəlişlər edilmədən yazılır. İmza yeni sətirdən qeyd edilir və möhürlə təsdiq olunur.

10.4. Telefonoqramlardan ölkə, şəhər, rayon daxilində telefonla məlumat vermək üçün istifadə edilir. Telefonoqram verilirərkən aşağıdakılar göstərilir: kimin ünvanına verilir, telefonoqramı imzalamış şəxsin vəzifəsi və soyadı, telefonoqramın verildiyi tarix və saat, mətni ötürənin vəzifəsi və soyadı, Fondun telefon nömrəsi.

11. Sənədlərin dövriyyəsinin təşkili

11.1. Sənədlərin Fondada hərəkəti, onlar Fonda daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsinə təşkil edir.

11.2. Fondada sənədlər dövriyyəsinin təşkili aşağıdakı tələblərə cavab verməlidir:

11.2.1. sənədlərin dövriyyəsi operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir;

11.2.2. işin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin dövriyyəsiindən kənarlaşdırılmalıdır;

11.2.3. sənədlərin dövriyyəsi qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır.

11.3. Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi kargüzar tərəfindən həyata keçirilir. Daxil olan korrespondensiyanın ilkin qaydada işlənməsi korrespondensiya gətirilməsinin düzgünlüyünün və zərflərin içindəki sənədlərin salamatlığının yoxlanmasından, onun təyinat üzrə verilmək üçün hazırlanmasından ibarətdir.

11.4. Gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd təyinat üzrə gətirilməyən korrespondensiyanı aşkar etməkdən ibarətdir. Səhvən gətirilən korrespondensiya geri qaytarılır.

Şəxsi korrespondensiya istisna edilməklə, bütün zərflər açılır. Bu zaman zərflərin bütövlüyü və içində sənədlərin mövcudluğu yoxlanılır. Sənədi göndərənün ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməyin mümkün olduğu hallardan başqa, zərflər, bir qayda olaraq, məhv edilir.

Bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd stampı vurulur (2 nömrəli əlavə).

Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat stampında nömrə qoyulduqdan sonra baxılmaq üçün Fondun icraçı direktoruna, o olmadıqda isə baş hüquqşünas –icraçı direktorun müavininə verilir.

Struktur bölmələrinin səlahiyyətli şəxslərinin ünvanına olan sənədlər, bir qayda olaraq, bilavasitə həmin şəxslərə verilir.

11.5. Daxil olmuş sənədlər bir qayda olaraq onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir. Teleqramlar və digər təcili sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə verilir.

Daxil olmuş sənəddə başqa sənədlərə istinad varsa, həmin sənədlər seçilib ayrılır və daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə Fondun icraçı direktoruna verilir.

11.6. Baxılmanın nəticələri, bir qayda olaraq, sənədlərdə mətndən əvvəl yuxarı sol hissədə müvafiq olaraq Fondun icraçı direktoru, baş hüquqşünas – icraçı direktorun müavini və ya struktur bölməsinin rəhbəri tərəfindən yazılan dərkənardə əks olunur. Dərkənlərdə sənədlərin icra xarakteri və icraçıları haqqında aydın və qəti göstəriş olmalıdır.

11.7. Daxil olmuş sənədlər rəhbərlik tərəfindən baxıldıqdan sonra dərkənar mətninin qeydiyyat vərəqəsinə keçirilməsi və lazımi hallarda nəzarətə götürülməsi üçün kargüzərə qaytarılaraq təyinat üzrə göndərilir.

11.8. Dərkənardə birinci göstərilən şəxs sənədin əsas icraçısıdır.

Sənədin müştərək icraçıları əsas icraçıya lazım olan materiallar (məlumatlar) təqdim etməli və digər zəruri kömək göstərməlidirlər. İcraçılar sənədlərin vaxtında və keyfiyyətli hazırlanması üçün eyni dərəcədə məsuliyyət daşıyırlar.

İcra olunmuş sənədlər işə tikilmək üçün işləri müvafiq məsələlər üzrə tərtib edən struktur bölmələrinə və ya bu məqsəd üçün ayrılmış işçilərə verilir.

11.9. Daxil olmuş sənədlərin icraçı direktorun və ya baş hüquqşünas – icraçı direktorun müavininin göstərişi ilə bir struktur bölməsindən digərinə verilməsi kargüzər tərəfindən həyata keçirilir ki, bu barədə də qeydiyyat vərəqələrində və müvafiq kitabda qeyd aparılır.

11.10. Göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması (qeydə alınmalı olan sənədlər barəsində) və göndərilməsi sənədlərin hazırlanması prosesini təşkil edir.

İlkin qaydada tanış olmaq və razılaşdırılmaq üçün sənədin layihəsi çoxaldıla və eyni zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara verilə bilər.

Sənədi imzalanmaq üçün verməzdən əvvəl icraçı onun məzmununu, tərtibinin düzgünlüyünü, lazımi imzaların və əlavələrin mövcudluğunu yoxlamalıdır. İmzalanmaq üçün sənəd onun hazırlanması üçün əsas götürülən materiallarla birlikdə verilir.

11.11. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzərə verilir.

11.12. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir.

Kargüzər tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır.

Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur.

Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər.

Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənilib göndərilməlidir.

11.13. Daxili sənədlər Fond daxilində hazırlanır, tərtib və icra edilir. Daxili sənədlərin dövriyyəsi onların hazırlanması və tərtibi mərhələlərində göndərilən sənədlərin, icra mərhələsində isə daxil olan sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun surətdə təşkil olunur.

Əmr və ya göstəriş mahiyyətli sənədlərin layihələri müvafiq qaydada baş hüquqşünas – icraçı direktorun müavini və lazım olarsa struktur bölmələrinin səlahiyyətli şəxsləri ilə razılaşdırıldıqdan sonra baxılmaq və ya imzalanmaq üçün Fondun icraçı direktoruna verilir. İmzalandıqdan sonra həmin sənədlər qeydə alınır və icra üçün verilir.

11.14. Fond daxilində sənədlərin çatdırılmasını kargüzər həyata keçirir.

11.15. Daxil olan və verilən sənədlər, o cümlədən nəzarətdə olan və digər ən mühüm sənədlər hərəkətin bütün mərhələlərində, bir qayda olaraq, müvafiq kitabda müəyyən qeyd aparılmaqla qəbul edilir və təhvil verilir (3 və 4 nömrəli əlavələr).

11.16. Sənədin bir struktur bölməsindən digərinə verilməsi barədə kargüzərə məlumat verilməlidir. Qeydiyyat vərəqəsində sənədin verilməsi haqqında müvafiq qeyd aparılır.

12. Sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu

12.1. Sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsidir.

12.2. Sənədlərin qeydə alınmasını kargüzər həyata keçirir.

12.3. Bilavasitə Fondun funksiyalarının həyata keçirilməsi üçün zəruri olmayan sənədlərin (təbrik məktubları və dəvətnamələr, kitablar, jurnallar, bülletenlər, reklam bildirişləri və plakatları, iclaslar, müşavirələr, konfranslar və digər tədbirlərin proqramları və ya belə tədbirlər haqqında digər məlumatlar, müxtəlif məsələlər üzrə hesabatlar və s.) qeydə alınması tələb olunmur. Belə sənədlər Fondun müvafiq bölmələrində (kitabxanada, maliyyə, ümumi şöbələrində və s.) uçota alınır.

12.4. Hər bir sənəd Fondada ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların Fonda daxil olduğu gün, göndərilən və daxili sənədlər isə onların imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır.

13. Sənədlərin icrasına nəzarətin təşkili

13.1. Sənədlərdə olan təkliflərin, tapşırıqların və məsələlərin icrasına daim nəzarət edilməlidir. Belə nəzarətin məqsədi sənədlərin vaxtında və keyfiyyətli icrasına nail olmaqdır.

13.2. Sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti Fondun icraçı direktoru, baş hüquqşünas – icraçı direktorun müavini və ya struktur bölmələrinin baş mütəxəssisləri həyata keçirirlər.

Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzara tapşırılır.

13.3. Aşağıdakı sənədlər xüsusi nəzarətə götürülür:

13.3.1. bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər;

13.3.2. dövlət hakimiyyəti orqanlarının icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər;

13.3.3. Fondun Himayəçilik Şurasının tapşırıqlarını nəzərdə tutan qərarları;

13.3.4. Fondun icraçı direktorunun icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər.

Fondun icraçı direktorunun göstərişi ilə icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan digər sənədlər də nəzarətə götürülə bilər.

13.4. Sənəddə cavab alınması üçün müddət göstərilmişdirsə həmin müddətə bir qayda olaraq riayət edilməlidir.

13.5. Sənədin icra müddəti onun Fonda daxil olduğu və ya müvafiq səlahiyyətli şəxsə verildiyi vaxtdan hesablanır.

13.6. Fondun icraçı direktorunun tapşırığını nəzərdə tutan sənədin icra müddəti icraçının (icraçıların) yazılı xahişi ilə icraçı direktor tərəfindən uzadıla bilər.

13.7. Fondada sənədlərin icrasına nəzarət nəzarətdə olan sənədlərin qeydiyyat kitablarında həyata keçirilir (5 nömrəli əlavə).

13.8. Nəzarətdə olan sənədlərdə (birinci vərəqin yuxarı sağ kənarında) nəzarət işarəsi ("N") qoyulur və ya "Nəzarətdədir" ştampları vurulur, bundan sonra sənəd icraçıya verilir.

13.9. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətə cavab verildikdə icra edilmiş sayılır.

13.10. Sənədlər, bir qayda olaraq, icra edildikdən sonra nəzarətdən çıxarılır. Sənədin icrası və nəzarətdən çıxarılması haqqında məlumat kitabda qeyd edilir.

Digər hallarda sənədi nəzarətdən yalnız onu nəzarətə götürmüş səlahiyyətli şəxs çıxara bilər. Bu zaman sənəddə və qeydiyyat kitabında nəzarətdən çıxarılma barədə qeyd yazılır.

14. İşlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması.

14.1. Qovluqların düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi və uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə hər il Fondun işlərinin ümumi nomenklatur-siyahısı tərtib edilir (6 nömrəli əlavə).

14.2. İş nomenklaturunu struktur bölmələrinin təkliflərini nəzərə almaqla kargüzar tərtib edir, Fondun icraçı direktoru ilə təsdiq edir.

14.3. İcra edilmiş sənədlər təsdiq edilmiş iş nomenklaturuna uyğun olaraq struktur bölmələri tərəfindən qovluqlarda formalaşdırılır.

14.4. Qovluqlar saxlanılmaq üçün Fondun arxivinə təhvil verilməzdən əvvəl kargüzar tərəfindən aşağıdakı tələblərə riayət edilməlidir:

14.4.1. qovluqda sənədlərin hamısının olub-olmadığını yoxlamaq;

14.4.2. qovluqda işə tikilməli sənədlərin bu Qaydalara uyğun surətdə qeydə alınıb-alınmadığını yoxlamaq və qeydə alınmamış sənədlər aşkar edildikdə, aşkar olduğu tarix və "sonrakı qeyd" sözləri göstərilməklə onları qeydə aldirməq;

14.4.3. qovluqda sənədlərin yerləşməsinin düzgünlüyünü yoxlamaq;

14.4.4. bölmə-bölmə tikilmiş işlərin siyahısında struktur bölmələrin adlarının tikilmiş sənədlərə uyğun gəlib-gəlmədiyini yoxlamaq;

14.4.5. qovluğun vərəqlərini sağ künden başlayaraq yuxarıdan aşağı adi karandaşla nömrələmək.

14.3. Qovluğun Fondun arxivinə təhvil verilməli olub-olmadığı iş nomenklaturuna uyğun müəyyən edilir.

14.4. Növbəti ilə adlayan işlər istisna olmaqla, bir ilin bütün sənədləri qovluqlarda formalaşdırılır. Bir qovluqdakı vərəqlərin sayı 200-250-dən çox olmamalıdır. Sənədlər qovluğa bir nüsxədə tikilir.

15. Arxiv işinin təşkili üzrə ümumi tələblər

15.1. Fondun fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə Fondun özü tərəfindən həyata keçirilir.

15.2. Fond öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və ya otaq ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşmalı, məsul şəxsi təyin etməlidir.

15.3. Fond tərəfindən arxiv üçün ayrılmış bina və ya otaq sənədlərin mühafizəsi üçün xüsusi avadanlıqlarla (qəfəslərlə, rəflərlə, seyflərlə, quumlarla, qovluqlarla və s.) təmin olunmalıdır.

15.4. Sənədlər saxlanılan bina və ya otaq yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilməlidir. Sənədlər saxlanılan mühafizəxanalarda optimal temperatur (rütubət) və sanitar-gigiyena rejimi yaradan texniki vasitələrdən istifadə olunmalıdır.

15.5. Fond öz sənədlərini dövlət arxivlərində mühafizə etmək üçün dövlət mülkiyyətinə verə bilər. Milli Arxiv Fondunun qeyri-dövlət hissəsinin mülkiyyət hüququnun dövlətə verilməsi dövlət arxivi ilə Fond arasında müqavilə əsasında rəsmiləşdirilir. Müqavilədə sənədlərin saxlanması və istifadəsi şərtləri də göstərilir.

16. Elektron sənədlərin saxlanılmasına dair tələblər

16.1. Elektron sənədin saxlanması zamanı aşağıdakı şərtlər təmin olunmalıdır:

16.1.1. elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlamalıdır;

16.1.2. elektron sənəd onu göndərəni, alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan verməlidir;

16.1.3. elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilməlidir;

16.1.4. qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlər gözlənilməlidir.

16.2. Elektron sənədlərin saxlanma müddəti həmin kateqoriyadan kağız sənədlər üçün nəzərdə tutulmuş müddətdən az ola bilməz. Elektron daşıyıcılarının texniki keyfiyyətlərindən asılı olaraq həmin daşıyıcıda olan informasiya müəyyən olunmuş müddətlərdə yeni elektron daşıyıcısına köçürülməlidir.

16.3. Elektron sənədlərin saxlanması zamanı müvafiq uçot jurnallarının, elektron imza yoxlama məlumatlarının (onların sertifikatının) aparılmasını və elektron imzaların yoxlanılmasını təmin edən proqramların saxlanması təmin olunmalıdır.

16.4. Elektron sənədlərin saxlanması zamanı münaqişəli vəziyyətlərin araşdırılmasının həyata keçirilməsi üçün elektron sənədlər və müvafiq elektron imza yoxlama məlumatları arasında bağlılıq (sinxronlaşdırma) təmin edilməlidir.

16.5. Elektron arxivlər icazəsiz müdaxilədən, təsadüfi məhv və ya təhrif olunmadan mühafizə edilməlidir.

17. Sənədlərin arxivə verilməsi

17.1 Fondun sənədləri arxivə onların Fondun struktur bölmələrində saxlanma müddətləri başa çatdıqdan sonra verilir.

17.1.1. Fondun sənədləri struktur bölmələrində 1(bir) il müddətinə saxlanılır.

17.2. Fondun sənədlərinin Arxivə verilməsi barədə qərar işlərin nomenklaturasına uyğun olaraq Fondun İcraçı direktoru və ya Baş hüquqşünas – İcraçı direktorun müavini tərəfindən qəbul edilir.

17.3. Sənədlər işlərin nomenklaturasına uyğun olaraq kargüzar tərəfindən Arxivə təhvil verilir.

17.4. Arxivə verilən sənədlərə arxivarius tərəfindən baxış keçirildikdən sonra, həmin sənədlərə əlavə olunmuş siyahı əsasında təhvil-təslim aktı tərtib olunur. Həmin akt kargüzar və Arxivarius tərəfindən imzalanır.

17.5. Sənədlər saxlanmaq üçün Arxivə təhvil verilərkən aşağıdakı tələblərə riayət edilməlidir:

17.5.1. sənədlərin tərkibi və keyfiyyəti yoxlanmalıdır;

17.5.2. üz qabığında (qovluğun axırında), ümumi qovluqda isə həm də bölmələrin siyahısında təsdiqləyici imza qoyulmalı, qovluğun nömrələnmiş vərəqlərinin sayı rəqəmlə və sözlə göstərilməli, lazım gəldikdə, vərəqlərin nömrələnməsinin xüsusiyyətləri və işə tikilmiş sənədlərin fiziki vəziyyəti qeyd edilməlidir;

17.5.3. ara qatları, metal bəndlər, pərçimlər qovluqdan çıxarılmalı və sənədlər müəyyən edilmiş qaydada tikilməlidir;

17.5.4. qovluğu arxivə təhvil vermək üçün hazırladıqdan sonra ümumi qovluğun bölmələr siyahısının birinci səhifəsində (sağdan aşağı küncdə), ayrı-ayrı qovluqların isə sonuncu sənədində (axırncı səhifənin arxa tərəfində) "Arxivə" sözü yazılmış ştamplı vurulmalıdır.

17.6. Sənədlər arxivə qəbul edildikdə, Arxivarius tərəfindən aparılan "Mədaxil arxiv kitabı"nda aşağıdakı qeydlər əks olunmalıdır:

17.6.1. sənədlərin təhvil verildiyi şöbənin adı, sənədin qəbul olunma tarixi və sıra nömrəsi;

17.6.2. cild və yaxud qovluq nömrəsi, vərəqlərin ümumi sayı.

18. Arxivdən istifadə qaydaları

18.1. Zəruri hallarda arxivdə saxlanılan sənədlər müvəqqəti istifadə üçün Fondun işçiləri tərəfindən təqdim edilmiş tələbnamə (8 nömrəli əlavə) əsasında və baş hüquqşünas – icraçı direktorun müavininin icazəsi ilə götürülə bilər. Tələbnamədə sənədlərin siyahısı göstərilir. Tələbnamə əsasında verilən sənədlər arxivin xüsusi qeydiyyat jurnalında təhvil alan şəxs tərəfindən imzalanmaqla arxivarius tərəfindən qeydə alınır.

18.2. Arxiv sənədlərindən tələbnamədə göstərilən müddətdə, yalnız 1 (bir) aydan çox olmamaqla istifadə olunmasına yol verilir. Sənədlərdən daha uzun müddətə istifadə olunma zərurəti yarandıqda tələbnaməni təqdim etmiş şəxs səbəblərini göstərməklə ərizə ilə baş hüquqşünas - icraçı direktorun müaviniyə ərizə ilə müraciət etməlidir. Baş hüquqşünas – icraçı direktorun müavini ərizəni əsaslı hesab edərsə, götürülmüş arxiv sənədlərindən istifadə edilməsi müddətini uzadır. Arxivarius sənədlərdən istifadə edilmə müddətinin uzadılması ilə bağlı qeydiyyat jurnalında qeyd edir.

18.3. İstifadəyə verilmiş sənədlər geri qaytarıldıqda, qeydiyyat jurnalında aşağıdakı qeydlər aparılır:

18.3.1. sənədin cildi, geri qaytarılma tarixi və sıra nömrəsi;

18.3.2. qovluq nömrəsi və vərəqlərin ümumi sayı.

18.4. İstifadədən geri qaytarıldığı zaman, sənədlərin lazımi vəziyyətdə olub-olmamasına dair Arxivarius tərəfindən sənədə baxış keçirilir. Geri qaytarılmış sənədlərdə çatışmazlıqlar aşkar olunduğu halda, arxivarius sənədi götürən məsul şəxsdən yazılı izahat tələb edir və bu haqda akt tərtib olunur.

18.5. Hüquq mühafizə orqanlarına arxivdən verilən sənədlər qanunvericiliyə uyğun olaraq tərtib edilmiş götürmə haqqında protokolla rəsmiləşdirilir.

18.6. Arxiv arayışlarının verilməsi, tərtib olunması və rəsmiləşdirilməsi zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:

18.6.1. Arxiv arayışı (8 nömrəli əlavə) – hüquqi qüvvəyə malik olan və sənədlərin axtarış göstəricilərini qeyd etməklə arxiv sənədlərində sorğu predmetinə aid məlumatları təsdiq edən rəsmi sənəddir.

18.6.2. Arxiv arayışları təşkilatların fəaliyyət profilinə uyğun məsələlər üzrə onların sorğuları əsasında, vətəndaşlara isə onların hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi ilə əlaqədar məsələlər üzrə - onların ərizələri əsasında verilir.

18.6.3. Arxiv arayışları idarə arxivində saxlanılan və ərizədə göstərilən məsələyə aid sənədlər (əslə və ya qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş surəti) əsasında tərtib edilir. Sənədlərin təsdiqlənməmiş surətlərindən istifadə edilməsi arayışın mətnində qeyd olunur (“təsdiqlənməmiş surət”).

18.6.4. Arxiv arayışları müəyyən olunmuş formada Fondun məktub blankında sənədin “Arxiv arayışı” adını göstərməklə tərtib edilir (8 nömrəli əlavə).

Arayışda sənədlərin adları, onların tarixləri göstərilir və bu sənədlərdəki məlumatlar ifadə edilir. Bu zaman hadisələri əks etdirən sənədlərin deyil, hadisələrin xronoloji ardıcılığı gözlənilir. Arayışda dırnaq arasında göstərməklə sənədlərdən sitatlar gətirmək olar. Arayışın mətnində təşkilatların adları birinci dəfə tam yazılmalıdır, təkrar işlənilərkən onların rəsmən qəbul olunmuş qısaldılmış adlarının tətbiq edilməsinə yol verilir.

Arayışın mətnindən sonra arxiv arayışının tərtib edilməsi üçün əsas olmuş sənədlərin arxiv şifrələri (iş siyahılarının və iş vərəqlərinin nömrələri) göstərilir.

18.6.5. Arxiv arayışı Fondun icraçı direktoru və arxivarius tərəfindən imzalanır. Arayış Fondun möhürü ilə təsdiqlənir. Arxiv arayışının möhürsüz surəti işdə qalır.

18.6.6. Arxiv arayışına orada göstərilmiş məlumatları təsdiqləyən sənədlərin surətləri və ya onlardan çıxarışlar əlavə oluna bilər.

18.6.7. Fondun arxivində sorğu verilən məlumatları təsdiqləmək üçün sənədlər olmadıqda Fondun blankında məktub tərtib edilir. Cavabda sənədlərin olmamasının səbəbləri (məhv olma və s.) göstərilir, arayış üçün hara müraciət etmək lazım gəldiyi barədə tövsiyələr verilir.

19. Sənədlərin dəyərinin ekspertiza işinin təşkili

19.1. Bu Qaydalarda nəzərdə tutulmayan və yeni aşkar olunmuş sənədlərin saxlanma müddətləri onların elmi və əməli dəyərinin ekspertizası nəticəsində müəyyən edilir.

19.2. Sənədlərin dəyərinin ekspertizası dedikdə, onları saxlanma müddəti üzrə ayırmaq və saxlamaq məqsədi ilə elmi və əməli əhəmiyyətini müəyyən etmək nəzərdə tutulur.

19.3. Sənədlərin dəyərinin ekspertizası işi bilavasitə Fondun kargüzarlığında və arxivində həyata keçirilir.

19.4. Fondada sənədlərin ekspertizasını həyata keçirmək, elmi-əməli əhəmiyyəti olan sənədlərin daimi saxlanmaq üçün dövlət arxiv xidməti təşkilatına təhvil vermək, saxlama müddəti başa çatmış sənədləri isə məhv etmək üçün seçib ayırmaq və bu işləri rəsmiləşdirmək məqsədi ilə daimi fəaliyyət göstərən Ekspert Komissiyası (EK) yaradılır.

19.5. EK-nin tərkibinə Fondun arxivariusu və ixtisaslı və təcrübəli işçiləri daxil olmalıdır. Komissiyanın sədri baş hüquqşünas – icraçı direktorun müavini və ya Fondun baş mütəxəssisləri sırasından təyin edilir.

19.6. EK aşağıdakı səlahiyyətləri həyata keçirir:

19.6.1. dövlət arxivinə veriləcək işlərin, habelə şəxsi heyət üzrə Fondun arxivində saxlanacaq işlərin siyahılarını (9 nömrəli əlavə) hər il nəzərdən keçirir və həmin siyahıları dövlət arxiv xidməti təşkilatının ekspert yoxlama komissiyasına (EYK) təqdim edilməsi barədə qərar çıxarır. Ekspert komissiyasının qərarı Fondun icraçı direktoru tərəfindən təsdiq edilir;

19.6.2. məhv etmək üçün ayrılmış sənədlərin məhv olunması aktlarına baxır və sənədlərin məhv olunması barədə qərar qəbul edir;

19.6.3. sənədlərin ayrı-ayrı kateqoriyasının bu Qaydalarla müəyyən edilmiş saxlanma müddətlərinin artırılması, habelə yeni aşkar olunmuş sənədlərin saxlanma müddətləri barədə təkliflərə baxır, bu sənədlərin elmi-əməli əhəmiyyətini müəyyən edir və müvafiq qərar qəbul edir;

19.6.4. Fondun strukturunda ləğv edilən bölmələrində sənədlərin elmi-texniki cəhətdən işlənilib siyahıya alınmasını və Fondun arxivinə təhvil verilməsini təmin edir.

20. Sənədlərin daimi saxlanmaq üçün dövlət arxivinə təhvil verilməsi

20.1. Fondun daimi saxlanılmalı sənədləri dövlət arxiv xidməti təşkilatı ilə müqavilə əsasında dövlət arxivinin mühafizəsinə verə bilər.

20.2. Dövlət arxivinə sənədlər dövlət arxiv xidməti təşkilatının Ekspert-Yoxlama Komissiyasının (EYK) təsdiq etdiyi siyahılar üzrə qəbul olunur. Sənədlərin dövlət arxivinə qəbulu iki nüsxədə tərtib olunan təhvil-təslim aktı (10 nömrəli əlavə) ilə rəsmiləşdirilir.

20.3. Sənədlərin daimi saxlanmaq üçün seçilməsi işə vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlovhəsi üzrə seçilməsinə yol verilmir.

20.4. Sənədlərin dövlət arxivinə verilməsi barədə EK-nin qərarı Fondun icraçı direktoru tərəfindən təsdiq edilir.

20.5. Fondun arxivi daimi saxlamaq üçün dövlət arxivlərinə verilməli olan işlərin siyahısını iki nüsxədə (elmi-texniki sənədlər üçün üç nüsxə) tərtib edir, Ekspert Komissiyasının iclasında müzakirə olunur, onun üzvləri tərəfindən imzalanır və onları qəbul edəcək dövlət arxiv xidməti təşkilatının ekspert yoxlama komissiyasının təsdiqinə göndərir. Təsdiq edildikdən sonra həmin siyahıların bir nüsxəsi nəzarət sənədi kimi dövlət arxivində saxlanılır, digər nüsxələri isə Fondun arxivinə qaytarılır. Sənədlərin dövlət mühafizəsinə qəbulu həmin siyahılar üzrə aparılır. Şəxsi heyətə aid uzun müddət saxlanmalı olan sənədlərin siyahısı müvafiq arxiv təşkilatının EYK-i ilə razılaşdırılır və Fondun icraçı direktoru tərəfindən təsdiq edilir.

20.6. Daimi saxlanılan sənədlərin siyahıları daimi, müvəqqəti saxlanılan sənədlərin siyahıları isə onlar üzrə bütün sənədlər məhv edildikdən sonra bu Qaydalarla müəyyən edilmiş müddətdə saxlanılır.

21. Sənədlərin məhv edilməsi

21.1. Saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (11 nömrəli əlavə) tərtib olunur, Fondun EK-nin sədri və üzvləri tərəfindən imzalanır, Fondun icraçı direktoru və müvafiq dövlət arxiv təşkilatı tərəfindən təsdiq olunur.

21.2. Sənədlərin məhv etmək üçün seçilməsi işə vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlovhəsi üzrə seçilməsinə yol verilmir.

21.3. Akt təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud Fondun özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir.

21.4. Fondun məxfi sənədləri onların bərpa olunmasını istisna edən üsulla (yandırılma, doqranılma, məhlulda həll edilmə və s.) məhv edilməlidir.

21.5. Saxlanma müddəti başa çatmamış sənədlər məhv edilə bilməz.

21.6. Bu Qaydalara əsasən daimi saxlanılmalı, lakin elmi-əməli əhəmiyyətini itirmiş sənədlər Fondun EK-nin qərarı və dövlət arxiv xidməti təşkilatının (müqavilə olduqda) icazəsi ilə məhv edilə bilər.

21.7. Sənədlər zədələndikdə (yanğın, təbii fəlakət və s. nəticəsində) və onun bərpası qeyri-mümkün olduqda məhv etmək üçün ayrıla bilər. Bu cür sənədlər müvafiq aktla (12 nömrəli əlavə) rəsmiləşdirilir və Fondun icraçı direktoru tərəfindən təsdiq edildikdən sonra məhv edilir.

22. Sənədlərin arxivdə saxlanması müddətləri

22.1. Sənədlərin saxlanma müddəti onların kargüzarlıq müddəti qurtardığı ildən sonrakı il yanvarın 1-dən hesablanır. Məsələn, 2008-ci ildə kargüzarlıq müddəti qurtarmış işlərin saxlanma müddəti 2009-cu il yanvarın 1-dən hesablanır.

22.2. Arxiv sənədi kimi saxlanılan uçot kitabları, qeydiyyat jurnalları və digər toplu sənədlərin saxlanma müddətləri həmin kitabda və jurnalda sonuncu qeydiyyat tarixindən sonra hesablanır.

22.3. Əmanətçilərin eyniləşdirməyə, habelə kompensasiyaların ödənilməsi ilə bağlı sənədlərin saxlanma müddəti kompensasiyanın ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi müraciət etmə müddəti başa çatdığı gündən hesablanır.

22.4. Fondun sənədləri aşağıdakı təsnifat üzrə və aşağıdakı müddətlərdə arxivdə saxlanılır:

22.4.1. Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin qərarları:

- a) əmanətlərin sığortalanmasına dair olanlar – daimi;
- b) məlumat üçün göndərilənlər – lazım olanadək.

22.4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və sərəncamları:

- a) əmanətlərin sığortalanmasına aid olanlar – daimi;
- b) məlumat üçün göndərilənlər – lazım olanadək.

22.4.3. Fondun Himayəçilik Şurasında təmsil olunan müvafiq icra hakimiyyəti orqanlarının məlumat üçün göndərdiyi sənədlər – lazım olanadək;

22.4.4. Fondun icraçı direktorunun əmanətlərin sığortalanması üzrə funksiyaların yerinə yetirilməsi ilə bağlı əmr və yazılı tapşırıqları – daimi;

22.4.5. Fondun Himayəçilik Şurasının iclas protokolları – daimi;

22.4.6. Fondun Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət orqanları ilə imzaladığı əməkdaşlıq müqavilələri – daimi;

- 22.4.7. Fondun Himayəçilik Şurasının iclaslarında müzakirə olunan məsələlərə dair materiallar (arayışlar, hesabatlar, məlumatlar və s.) – daimi;
- 22.4.8. Fondun qaydaları, təlimatları, struktur bölmələrinin əsasnamələri, rəqlamentlər – daimi;
- 22.4.9. Qaydaların, təlimatların, əsasnamələrin və rəqlamentlərin layihələri, onların işlənilib hazırlanması üzrə sənədlər (rəylər, təkliflər, arayışlar, bildirişlər) – 3 il;
- 22.4.10. Fondun hüquqi şəxs kimi dövlət qeydiyyatında edilmiş dəyişikliklərlə bağlı sənədlər – daimi;
- 22.4.11. Əmanətlərin sığortalanması ilə bağlı simpoziumların, konfransların, müşavirələrin, seminarların keçirilməsi haqqında sənədlər (gündəliklər, yazışma, bildirişlər) – daimi;
- 22.4.12. Əmanətlərin sığortalanması fəaliyyətinin planlaşdırılması (strateji planlar, investisiya siyasəti və s.) və icrası ilə bağlı hesabatlar – 5 il;
- 22.4.13. Rəhbər işçilərin və maddi-məsul şəxslərin işlərinin və qiymətlilərin təhvil-təslim aktları onlara aid materiallar:
- a) rəhbər işçilərin – daimi;
 - b) maddi məsul şəxslərin – 10 il.
- 22.4.14. Yoxlama və auditlə bağlı sənədlər (audit rəyi, arayışlar, izahatlar, auditə dair müqavilələr, daxili auditorun hesabatları, aktlar və s. materiallar):
- a) Kənar audit tərəfindən aparılan – 10 il;
 - b) daxili audit tərəfindən aparılan – 5 il.
- 22.4.15. Dövlət orqanları ilə yazışma:
- a) Azərbaycan Respublikasının Prezidenti və onun İcra Aparatı, Milli Məclis və onun İcra Aparatı, Nazirlər Kabineti, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi ilə - 10 il;
 - b) digər dövlət orqanları ilə - 5 il.
- 22.4.16. İştirakçı banklarla yazışmalar – 10 il;
- 22.4.17. Vətəndaşların təklif, ərizə, şikayət və sorğuları və onların araşdırılmasının nəticəsi ilə bağlı sənədlər, cavab məktubları – 5 il;

- 22.4.18. Fəaliyyətin müxtəlif sahələri ilə bağlı xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə sənədlər (müqavilələr, memorandumlar, sazişlər və s.) – daimi;
- 22.4.19. Borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı sənədlər (yazışmalar, rəylər, dövlət orqanlarının normativ aktları, müqavilələr) – daimi;
- 22.4.20. Mühasibatlıq və maliyyə sənədləri – 15 il;
- 22.4.21. Qiymətli kağızların buraxılışı və dövlət qeydiyyatı ilə bağlı sənədlər (emissiya prospekti, emissiyanın yekunları haqqında hesabat və s.) – 10 il;
- 22.4.22. Qiymətli kağızların reyestri – 10 il;
- 22.4.23. Qiymətli kağızların alınması və satılması ilə bağlı əqdlərə dair sənədlər:
- a) Dövlət qiymətli kağızları – 5 il;
 - b) Digər emitentlərin qiymətli kağızları – 5 il.
- 22.4.24. Xəzinə kitabı – daimi;
- 22.4.25. İntinventarizasiya kitabı – 5 il;
- 22.4.26. Möhür və ştampların qeydiyyatı kitabı – 5 il;
- 22.4.27. Təsərrüfat xarakterli müqavilələr – 10 il;
- 22.4.28. Kompensasiyaların ödənilməsi ilə bağlı sənədlər – 10 il;
- 22.4.29. Əmanətçilərin eyniləşdirilməsi sənədləri – 10 il;
- 22.4.30. Agent bankın seçilməsi və fəaliyyəti ilə bağlı sənədlər (ərizələr, müsabiqə komissiyasının qərarları, qiymətləndirmə, memorandumlar, hesabatlar, müqavilə və s.) – 15 il;
- 22.4.31. Sığorta hadisəsinin baş verməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının bildirişləri – 10 il;
- 22.4.32. Azərbaycan Respublikası Prezidentinə və Fondun Himayəçilik Şurasında təmsil olunan dövlət orqanlarına təqdim olunan illik hesabatlar (illik mühasibat balansı, vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlər (zərərlər) barədə hesabat, pul vəsaitlərinin hərəkəti barədə hesabat) – daimi;
- 22.4.33. İştirakçı bankların reyestri – daimi;
- 22.4.34. Bütçə və ona əlavələr – 10 il;

- 22.4.35. İnformasiya texnologiyaları sahəsində sertifikatlar və istifadə olunan proqramların lisenziyaları – 10 il;
- 22.4.36. Proqramların ilkin kodları – 5 il;
- 22.4.37. Proqram vəsaitlərinin təhvil-təslimi və tətbiqi aktları – İstismar bitənədək;
- 22.4.38. Videofilmlər, fotosəkillər və Fondun fəaliyyəti haqqında televiziya verilişlərinin yazıları – daimi;
- 22.4.39. İnsan resursları ilə iş üzrə illik hesabatlar – 10 il;
- 22.4.40. Təsdiq olunmuş ştat cədvəlləri – daimi;
- 22.4.41. İcraçı direktorun əmrləri:
- a) şəxsi heyət üzrə - 75 il EYK;
 - b) məzuniyyətlər, ezamiyyətlər, işə davamiyyət və buna bənzər məsələlər haqqında - 5 il.
- 22.4.42. İşçilərin şəxsi işləri (anketlər, tərcümeyi-hallar, işə qəbul, yerdəyişmə və işdən azad etmək haqqında əmrlər, şəxsi sənədlərin surətləri, xasiyyətnamələr, əmək müqavilələri, tam maddi məsuliyyət haqqında müqavilələr, attestasiya vərəqələri, qiymətləndirmə vərəqələri, təltiflər və şəxsi işdə olan digər sənədlər) – 75 il EYK;
- 22.4.43. Əmək kitabçaları (tələb olunmayanlar) – tələb olunana qədər;
- 22.4.44. Əmək kitabçalarının arxivdən veilməsi barədə aktlar və yazışma – 10 il;
- 22.4.45. Təhsillə və xidməti ezamiyyətlərlə bağlı sənədlər və yazışma (proqramlar, planlar, hesabatlar və s.) – 5 il;
- 22.4.46. Məzuniyyətlərin verilməsi cədvəli – 2 il;
- 22.4.47. İşə qəbul edilməyən şəxslərin anket və ərizələri – 1 il;
- 22.4.48. Statistika, məşğulluq və digər dövlət orqanlarına verilən hesabatlar – 5 il;
- 22.4.49. Məhkəmə işləri (sənədlər və yazışmalar) – 5 il;
- 22.4.50. İnzibati xətdə haqqında işlər üzrə icraat materialları – 3 il;
- 22.4.51. Hüquq-mühafizə orqanları ilə yazışma – 5 il;
- 22.4.52. Hüquq məsələləri, o cümlədən Fondun sənədlərinə, müqavilələrə dair yazışma (rəylər, arayışlar və s.) – 5 il;

- 22.4.53. Möhür və şamp nünunələrini hazırlanması və məhv edilməsinə dair sənədlər və yazışma:
- a) möhürlər – 10 il;
 - b) şamplar – 5 il.
- 22.4.54. Daxil olmuş mal və materialların qəbul aktları – 3 il;
- 22.4.55. Avtonəqliyyat vasitələrinin texniki vəziyyəti barədə aktlar – 3 il;
- 22.4.56. İşlərin nomenklaturası – daimi;
- 22.4.57. Kargüzarlıq və arxivlə bağlı qeydiyyat jurnalları və uçot kitabları – 3 il;
- 22.4.58. Məlumat üçün çoxaldılmış sənədlərin surətləri (əmrələr, protokollar və s.) – 1 il;
- 22.4.59. Arxivə təhvil verilən sənədlərin siyahıları – daimi;
- 22.4.60. Sənədlərin məhv edilmək üçün ayrılması barədə təsdiq edilmiş aktlar – 10 il;
- 22.4.61. Ekspert Komissiyası iclaslarının protokolları – daimi;
- 22.4.62. İşlərin dövlət arxivinə təhvil-təslim aktları – daimi;
- 22.4.63. Arxivdə saxlanma müddətləri göstərilən sənədlərin siyahıları – daimi;
- 22.4.64. Arxivdə saxlanma müddətləri göstərilən sənədlərin siyahılarında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər, rəylər, yazışmalar – 3 il;
- 22.4.65. Sənədlərin arxivdən verilməsinə dair tələbnamələr, ərizələr, sifarişlər və müvafiq uçot jurnalları – 3 il;
- 22.4.66. Dövlət orqanlarına sənədlərin müvəqqəti istifadə üçün verilməsi protokolları, aktları – 3 il;
- 22.4.67. Arxiv arayışlarının, surətlərin, sənədlərdən çıxarışların verilməsi barədə ərizələr, sorğular, onların verilməsinə aid yazışma – 3 il.
- 22.5. Saxlanma müddəti müvəqqəti olan sənədlərin bəzi kateqoriyalarına qoyulmuş «EYK» qeydi bu növ sənədlərin bir hissəsinin elmi-tarixi əhəmiyyət kəsb edə biləcəyini və onların müəyyən edilmiş qaydada dövlət arxivinə veriləcəyini bildirir. «EYK» qeydi olan sənədlərin qəbulu, yaxud məhv edilməsi haqqında qərarı dövlət arxivinin EYK-i qəbul edir.

22.6. Bu Qaydaların 21.4-cü bəndində göstərilməyən sənədlərin arxivdə saxlanması müddətlərini Fondun EK-i müəyyən edir.

23. Yekun Müddəalar

Bu Qaydalar Fondun Himayəçilik Şurası tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.

1 nömrəli əlavə

Fondun əmr blankının nümunəsi

Fondun loqotipinin təsviri

Rekvizitlər

ƏMR № _____

Bakı şəhəri " ____ " _____ il

Əmr edirəm:

İcraçı direktor

(imza)

(adı, soyadı)

2 nömrəli əlavə

Qeydiyyat şampının nümunələri

Əmanətlərin Sığortalanması Fondu
Daxilolma № _____
" ____ " _____ il

Nəzarətdədir

Cavabla birlikdə qaytarılmalı

Təcili

3 nömrəli əlavə

Daxil olan sənədlərin qeydə alınması kitabı

Sənədin daxilol ma tarixi və nömrəsi	Sənədi göndər ən	Sənədi n tarixi və nömrə si	Sənədin qısa məzmu nu	Kim baxmış dır və dərkən ar	İcra çı	Alın ma barəd ə imza və tarix	Sənədin kargüza ra qaytarıl- ması tarixi	Sənədi n saxlan- dığı işin nömrə si, vərəql ə- rinin sayı

4 nömrəli əlavə

Göndərilən sənədlərin qeydə alınması kitabı

Sənədin tarixi və nömrəsi	Kimə (hara) göndərilir	Qısa məzmunu	Sənədin icrası haqqında qeyd	Sənədin verilməsi barədə imza və tarix

5 nömrəli əlavə

Nəzarətdə olan sənədlərin qeydə alınması kitabı

Sənədin nəzarət nömrəsi, daxilolma nömrəsi və tarixi	Sənədi göndərən	Sənədin tarixi və nömrəsi	Qısa məzmunu	Nəzarətə götürən, dərkənar	Kim baxmışdır	İcraçı	Nəzarət qeydləri

6 nömrəli əlavə

İşlərin nomenklatur-siyahısı

Əmanətlərin Sığortalanması Fondunun İşlərinin nomenklaturası	Təsdiq qریف
Tarix İndeks	
_____ il üçün	

İşlərin indeksi	Struktur bölmələrinin (və ya fəaliyyət istiqlamətlərinin) və işlərin adı	İşlərin miqdarı (cildləri)	Saxlama müddətləri və siyahı üzrə maddələr	Qeyd
1	2	3	4	5

6 nömrəli əlavənin davamı

Hazırlanmış işlərin kateqoriyaları və miqdarı haqqında yekun qeydi

Saxlanma müddətləri üzrə	Cəmi	O cümlədən başqa ilə keçən
Daimi		
Müvəqqəti (10 ildən artıq)		
Müvəqqəti (axırncı il də daxil olmaqla, 10 ilədək)		
CƏMİ		
İmza		

“Əmanətlərin Sığortalanması Fondunun
Kargüzarlıq və Arxivləşdirməyə dair”
Qaydalarına

7 nömrəli əlavə

Əmrlərin qeydə alınması kitabı

Əmrin nömrəsi	sıra	Tarixi	Əmrin adı	Kim imzalamışdır	İcraçı	Qeyd

“Əmanətlərin Sığortalanması Fondunun
Kargüzarlıq və Arxivləşdirməyə dair”
Qaydalarına

8 nömrəli əlavə

Zeynal Soltan oğlu Quliyevə

20.10.2008

Bakı şəh., Xətai rayonu, Elçin Əliyev küç, ev 4

№ 09/4-18

Arxiv arayışı

Əsas:

Arayış Azərbaycan Respublikasının Sosial Müdafiə Fonduna təqdim edilmək üçün verilmişdir.

Arxivdə saxlanılan sənədlərin

müvəqqəti istifadə üçün

götürülməsinə dair

T Ə L Ə B N A M Ə

(sənəd(lər)in adı)

(sənəd(lər)in tarixi)

Rəhbər vəzifəli şəxs _____

(adı, soyadı)

(imza)

(tarix)

“Əmanətlərin Sığortalanması Fondunun
Kargüzarlıq və Arxivləşdirməyə dair”
Qaydalarına

9 nömrəli əlavə

(Fondun adı)

(Struktur bölmənin adı)

«TƏSDİQ EDİRƏM»

Səlahiyyətli şəxs

Şəxsi heyət

üzrə işləri barədə

İmza

Adı, soyadı

Tarix

SİYAHİ №

Şöbənin adı

Sıra №-si	İşin sərlovhəsi	İşin tarixi	İşdəki vərəqlərin sayı	Qeyd(bağlamının, qutununun №-si)
1	2	3	4	5

Bu siyahıya _____ №-dən _____ №-dək _____ iş daxil edilmişdir,

(rəqəmlə və yazı ilə)

o cümlədən:

liter nömrələri:

buraxılmış nömrələr:

Siyahını tərtib edənin vəzifəsi

İmza

Adı,soyadı

Tarix

10 nömrəli əlavə

«TƏSDİQ EDİRƏM»

«TƏSDİQ EDİRƏM»

İcraçı direktor

Dövlət arxivinin
direktoru

İmza

Adı, soyadı

İmza

Adı, soyadı

Tarix

Fondun möhürü

Tarix

Dövlət arxivinin
möhürü

Sənədlərin dövlət mühafizəsinə verilməsinin təhvil-təslimi haqqında

AKT

_____ № _____

(tərtib olunduğu yer)

Əsas: «Milli Arxiv Fondu haqqında» Azərbaycan Respublikasının Qanunu

(sənədlərin təşkilatda (fondun adı) saxlanması müddətinin qurtarması,

_____ ilə əlaqədar olaraq
və s.)

(Fondun adı)

təhvil verir _____ isə
(dövlət arxivinin adı)

_____ illər üçün sənədləri dövlət saxlancına qəbul edir:

Sıra №-si	Siyahının №-si, adı	Siyahının nüsxələrinin sayı	İşlərin sayı (sax.vah.)	Qeyd
1	2	3	4	5

Cəmi: qəbul edilmişdir _____
sax.vah. (rəqəmlə və yazı ilə)

Dövlət arxivində fond № _____

Təhvil-təslimi apardı:

Qəbul etdi:

Təhvil-təslimi aparan şəxslərin

Qəbul edən şəxslərin

vəzifələri

vəzifələri

İmza:

Adı, soyadı

İmza

Adı, soyadı

Tarix

Tarix

Sıra №-si	İşin başlığı	İşin tarixi	İşlərin miqdarı	Siyahı üzrə maddələrin nömrəsi və işin saxlanma müddəti	Qeyd
1	2	3	4	5	6
Cəmi: _____ iş _____ il(lər) üzrə. <small>(rəqəm və yazı ilə)</small>					
Akta daxil olan sənədlər yoxlanılmışdır və bu dövrə aid istintaq orqanlarında cinayət işi yoxdur.					
_____ il(lər) üzrə daimi saxlanılacaq işlərin siyahısı təsdiq edilmişdir, şəxsi heyət üzrə isə siyahı _____ EYK ilə razılaşdırılmışdır. <small>(arxiv idarəsinin adı)</small>					
(_____ tarixli _____ №-li protokol)					
Sənədlərin dəyərinin ekspertizasını keçirmiş şəxsin vəzifəsi			İmza	Adı, soyadı	
Tarix					

11 №-li Əlavənin davamı

Bəyənilmişdir

EK-nin _____ tarixli _____ №-li protokolu

_____ sayda, _____ kq çəkiddə

(rəqəmlə və yazı ilə)

(rəqəmlə və yazı ilə)

sənədlər _____ tarixli _____ №-li təhvil-təslim

sənədi üzrə Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmişdir.

Fondun sənədlərini təhvil vermiş işçisinin vəzifəsi

İmza Adı, Soyadı

“Əmanətlərin Sığortalanması Fondunun Kargüzarlıq və Arxivləşdirməyə dair” Qaydalarına

12 nömrəli əlavə

Əmanətlərin Sığortalanması Fondu

«TƏSDİQ EDİRƏM»

Saxlanması mümkün olmayan, zədələnmiş sənədləri məhv etmək üçün ayırma haqqında AKT

İcraçı direktor

_____ № _____

İmza

Adı, soyadı

(tərtib olunduğu yer)

Fond №

_____ (fondun adı)

Aşağıdakı işlər saxlanması mümkün olmayan işlər kimi aşkar edilmişdir:

Sıra №-si	Siyahı №	İş №	İşin vərəqlərinin sayı	İşin sərlovhəsi	İşin tarixi	Zədələnmənin mahiyyəti və səbəbi
1	2	3	4	5	6	7

Cəmi saxlanması mümkün olmayan _____ iş aşkara çıxarılmışdır.

(rəqəmlə və yazı ilə)

_____ nəzərə alaraq sadalanan işlər silinməlidir.

Arxivarius

Tarix

İmza

Adı, soyadı

BƏYƏNİLMİŞDİR

Fondun EK-nin

_____ tarixli _____ №-li protokolu

Arxivin uçot sənədlərində

dəyişikliklər edilmişdir

Uçot sənədlərində dəyişikliklər

İmza

Adı, soyadı

etmiş işçinin vəzifəsi

Tarix